

## **MƏKTƏBƏQƏDƏR TƏHSİL SAHƏSİ ÜZRƏ 2011-Cİ İLDƏ GÖRÜLMÜŞ İŞLƏRƏ DAİR HESABAT**

Hazırda ölkədə 113498 uşağı əhatə edən 1660 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. 108088 uşağı əhatə edən 1576 məktəbəqədər təhsil müəssisəsi Təhsil Nazirliyi sistemindədir. Sağlamlıq imkanları məhdud olan uşaqlar üçün 4 xüsusi uşaq bağçası, ümumi təyinatlı 13 müəssisədə 22 xüsusi qrup fəaliyyət göstərir. Bununla yanaşı, 5 sanator tipli məktəbəqədər təhsil müəssisəsi də mövcuddur. Hazırda ölkədə Təhsil Nazirliyi tərəfindən lisenziya almış 37 özəl məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Bu müəssisələrdə 1700 uşaq təlim-tərbiyə alır.

Ölkə üzrə uşaqların məktəbəqədər təhsillə əhatə səviyyəsi hazırda 17,6% (şəhər-25,7%, kənd-9,5%) faiz təşkil edir.

2011-ci ildə məktəbəqədər təhsil müəssisələrinin maddi-texniki və tədris bazasının möhkəmləndirilməsi sahəsində bir sıra tədbirlər həyata keçirilmişdir.

Azərbaycan Respublikası 04 may 2011-ci il tarixli, 1490 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində həyata keçiriləcək Tədbirlər Planına uyğun olaraq 50 məktəbəqədər təhsil müəssisəsində əsaslı təmir, 2 müəssisədə isə bərpa-gücləndirmə işləri aparılıb.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 avqust 2011-ci il tarixli, 241s nömrəli Sərəncamına əsasən respublikanın 1 şəhər və 21 rayonunda cəmi 22 məktəbəqədər təhsil müəssisəsi əsaslı təmir olunub.

İl ərzində Laçın və Kəlbəcər rayonlarından olan məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə 3, Samux şəhərində 1 yeni uşaq bağçası tikilərək istifadəyə verilmişdir.

Heydər Əliyev Fondu tərəfindən Xəzər rayonunun Zirə qəsəbəsində 213 nömrəli körpələr evi-uşaq bağçası üçün 120 yerlik yeni bina tikilərək istifadəyə verilmiş, Şüvəlan qəsəbəsində 78 nömrəli uşaq bağçasının binası sökülərək yenidən inşa edilmiş, Nərimanov rayonundakı 259 nömrəli uşaq bağçası əsaslı təmir olunmuşdur.

Bu il Təhsil Nazirliyi tərəfindən Sumqayıt şəhəri 11, Mingəçevir şəhəri 16, Lənkəran şəhəri 17 nömrəli körpələr evi-uşaq bağçaları əsaslı təmir olunub.

“Azərbaycan Respublikasında məktəbəqədər təhsilin yeniləşdirilməsi Proqramı (2007-2010-cu illər)” çərçivəsində respublikanın 3 şəhər və 15 rayonu üzrə 96 uşaq bağçası müasir tələblərə cavab verən bərk və yumşaq inventarlarla təchiz edilmişdir. Təhsil Nazirliyinin sifarişi ilə Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun 307 məktəbəqədər təhsil müəssisəsi üçün 1235 ədəd multimedia sistemli oyun tipli təlim vasitələri hazırlanmış və müəssisələrə çatdırılmışdır.

Məktəbəqədər təhsil müəssisələrinin normativ-hüquqi bazasının təkmilləşdirilməsi məqsədi ilə “Təhsil haqqında” Azərbaycan Respublikasının qanununun tələblərinə uyğun olaraq, “Məktəbəqədər təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin layihəsi hazırlanmış və təsdiq üçün Nazirlər Kabinetinə təqdim olunmuşdur. Eyni zamanda məktəbəqədər təhsildə məzmun islahatlarını əks etdirən “Azərbaycan Respublikasında məktəbəqədər təhsilin proqramı (kurikulum) sənədinin layihəsi hazırlanıb ictimai müzakirəyə verilmişdir.

Bunlarla yanaşı, mütəxəssislərdən ibarət işçi qrupu tərəfindən “Azərbaycan Respublikasında məktəbəqədər təhsil haqqında Qanun” layihəsi hazırlanıb.

Digər bir işçi qrupu tərəfindən məktəbəqədər təhsil üzrə monitoring və qiymətləndirmə sisteminin yaradılması istiqamətində iş aparılır. Bu işdə qeyri-hökumət təşkilatı olan Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi işçi qrupuna yaxından köməklik göstərir.

Ölkə üzrə 5 yaşlı uşaqların sayı və onların məktəbəqədər təhsilə cəlb edilməsi istiqamətində təhlillər aparılıb. Aparılan təhlillər nəticəsində məlum olmuşdur ki, 5 yaşlıların hamılıqla məktəbəqədər təhsilə cəlb edilməsi üçün 4649 yeni qrup açılmalıdır. 5 yaşlıların məktəbəqədər təhsilə cəlb olunması məqsədilə bölgələrdə məktəb binalarından, mədəniyyət

evlərindən, kitabxana binalarından istifadə etməklə qısamüddətli təlim qruplarının yaradılması nəzərdə tutulub.

Dünya Bankı tərəfindən maliyyələşdirilən Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihədə nəzərdə tutulmuş “Məktəbə hazırlığın inkişaf etdirilməsi” komponenti çərçivəsində məktəbə hazırlıq və valideynlərin maarifləndirilməsi proqramlarının Bakı şəhərinin Xətai, eləcə də Lənkəran, Quba, Şamaxı, Göygöl, Füzuli rayonlarının uşaq bağçalarında tətbiqi davam edir. Qısamüddətli təlim qruplarına 687 uşaq cəlb edilmişdir.

5 yaşlıların məktəbə hazırlığı işinin tənzimlənməsi üzrə BP şirkətinin maliyyə dəstəyi ilə Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi tərəfindən Şəmkir rayonunun Dəllər Cəyir, Dəllər Cırdaxan, Sabirkənd, Keçili və Qılınçbəyli kənd uşaq bağçalarında “İcma nəzdində məktəbə hazırlıq qruplarının təşkili” layihəsi həyata keçirilir. Layihənin məqsədi Azərbaycanda icma nəzdində məktəbəqədər təhsil xidməti modelinin qurulması və 5 yaşlıların məktəbə hazırlıq səviyyəsini müəyyənləşdirmək üçün diaqnostik qiymətləndirmənin hazırlanıb sınaqdan keçirilməsidir. Layihənin uğurla həyata keçirilməsi məqsədi ilə həmin layihə tətbiq edilən məktəbəqədər təhsil müəssisələri Təhsil Nazirliyi tərəfindən müxtəlif metodik və təlim vəsaitləri ilə təmin olunmuşdur.

“Milli Məlumat Bazası Proqramı” çərçivəsində Təhsil sisteminin informasiyalaşdırılması idarəsi tərəfindən məktəbəqədər təhsil sistemi üzrə məlumat bazası yaradılır. Bununla əlaqədar bütün ölkə üzrə məktəbəqədər təhsil müəssisələri barədə məlumat toplanıb və həmin idarəyə təqdim olunub.

İl ərzində özəl məktəbəqədər təhsil müəssisələrinin nizamnamələrinin dövlət qeydiyyatına alınması ilə bağlı sektor tərəfindən 21 özəl uşaq bağçasının nizamnaməsinə baxılmış və rəy verilmişdir.

Cari ildə müxtəlif məsələlərlə bağlı vətəndaşların 148 ərizə və şikayətlərinə, ayrı-ayrı təşkilatlardan sektora daxil olmuş 53 məktuba baxılmış, müvafiq cavablar verilmişdir.

Nazirliyin “Qaynar xətt” xidmətinə məktəbəqədər sahə ilə bağlı daxil olmuş şikayət və müraciətlər vaxtında araşdırılmış, müvafiq tədbirlər görülmüşdür.